

## **Al<sub>0,8</sub>Ni<sub>0,2</sub>/nSi DİODLARI AYRILMA SƏRHƏDDİNİN ELEKTRON XASSƏLƏRİ**

**İ.M. ƏFƏNDİYEVA, Ş.Q. ƏSGƏROV, L.K. ABDULLAYEVA,  
M.N. Ağayev, M.H. Həsənov**

*Bakı Dövlət Universiteti, Fizika Problemləri ETİ  
AZ 1148, Bakı ş., akad.Zahid Xəlilov küç.23*

Məqalədə Al<sub>0,8</sub>Ni<sub>0,2</sub>/nSi Şottki diodlarının volt-amper xarakteristikaları analiz edilmiş, elektrofiziki parametrlərin diodun həndəsi ölçülərindən asılılığı tədqiq olunmuşdur. Cərəyan daşınmasında səthi hallarının roluna baxılmışdır. Səthi elektron hallar sıxlığının energetik paylanması təyin etmək üçün dielektrik aralıqlı metal-yarımkeçirici kontakt modelindən istifadə olunmuşdur. Alınmış səthi hallar sıxlığının spektri qadağan olunmuş zonada aluminium və nikel üçün səciyyəvi diskret səthi səviyyələrin mövcudluğunu aşkar etmişdir.

Son illər elektronikanın inkişafı ilə əlaqədar olaraq kiçik ölçülü Şottki diodlarına (SD) maraq daha da artmışdır [1]. Metal-yarımkeçirici ayrılma sərhəddinin bütün mövcud nəzəriyyələri belə bir fərziyyə əsasında qurulmuşdur ki, sərhəd atom məqyasında çox kəskindir, lakin bir çox faktlar təsdiq edir ki, hətta otaq temperaturunda metalin çökdürlükməsi zamanı metal-yarımkeçirici ayrılma sərhəddi göstərilən atom məqyasında kəskin ola bilməz. Real metal-yarımkeçirici kontaktları həmişə bu və ya digər dərəcədə qeyri-bircinsdir [2]. Şottki diodlarında ayrılma sərhəddinin bircinliliyini təmin etmək məqsədilə çox hallarda amorf metal təbəqə istifadə olunur [2,6,9,10,11]. Bu ondan irəli gəlir ki, bircinsli ayrılma sərhəddini yaranan monokristallik təbəqənin alınması texnoloji baxımdan çətinidir. Metal təbəqə polikristallik olduqda isə ayrılma sərhədi bircinsli ola bilməz.

Digər tərəfdən, kontakt strukturların elektrofiziki parametrləri cihazın alınma texnologiyasından və materialların növündən asılıdır. Bu baxımdan, bircinsli ayrılma sərhəddinin yaradılması ehtimalını artırın amorf təbəqələrin istifadə edilməsi daha məqsədə uygundur.

Kiçik həcm və kiçik sahələrdə aşşarın miqdaları və ona uyğun olaraq səthi səviyyələrin sıxlığı fluktuasiya edir. Bu na görə də metal-yarımkeçirici strukturlarının ölçülərinin kiçildilməsi parametlərin fluktuasiyasına səbəb ola bilər. Bu isə eyni xarakteristikali elementlər yaradılmasını çətinləşdirir.

Yuxarıdakıları əsas tutaraq amorf metal təbəqəli kiçik ölçülü Al<sub>0,8</sub>Ni<sub>0,2</sub>-nSi Şottki diodları tədqiq edilmişdir.

### **Eksperimentin keçirilməsi və alınmış nəticələrin müzakirəsi**

Al<sub>0,8</sub>Ni<sub>0,2</sub> amorf xəlitəsi vakuum elektron-şüa buxarlanması metodu ilə alınmışdır [3]. Altlıq olaraq (111) orijentasiyalı *n*-tip silisium lövhəsindən istifadə olunmuşdur.

Diod matrisi sahələri (1÷14)·10<sup>-6</sup>sm<sup>2</sup> diapozonunda dəyişən 14 dioddan ibarətdir. Al<sub>0,8</sub>Ni<sub>0,2</sub>/nSi diodlarının volt-amper xarakteristikaları (VAX) geniş temperatur (298÷458)K və gərginlik (düz istiqamətdə (0,1÷0,5)V, eks istiqamətdə (0,1÷15)V) intervalında tədqiq olunmuşdur. Məqalədə 4·10<sup>-6</sup>sm<sup>2</sup>, 6·10<sup>-6</sup>sm<sup>2</sup>, 13·10<sup>-6</sup>sm<sup>2</sup> ölçülü sahəyə malik diodların otaq temperaturunda (*T*=298K) və (0,1÷0,5)V gərginlik intervalında tədqiqindən alınan nəticələr analiz edilmişdir.

Eksperimentdən alınmış VAX-ların analizi xarakteristika diferensial mailliyinin- $(\alpha = \frac{d \ln I}{dV})$  tətbiq olunan gərginlikdən və temperaturdan asılılığını göstərir. Bu isə kontaktın fiziki modelinin mürəkkəb olduğunu aşkar edir. Bu mürəkkəblik iki faktorla: kontaktda səthi elektron hallarının və dielektrik aralığın mövcudluğu ilə əlaqələndirilə bilər [4].


Eksperimentdən alınan nəticələr əsasında  $hI=f(V)$  asılılığı qurulmuşdur. Gərginliyin (0,1÷0,5)V qiymətlərində asılılığın xətti hissəsinə nəzərə almaqla otaq temperaturunda (*T*=298K) müxtəlif sahəli: 4·10<sup>-6</sup>sm<sup>2</sup>, 6·10<sup>-6</sup>sm<sup>2</sup>, 13·10<sup>-6</sup>sm<sup>2</sup> diodlar üçün potensial çəpərin hündürlüğünün

$$I_{b} = \frac{kT}{q} \ln \frac{A_0 T^2}{j_s} \quad (1)$$

və qeyri-ideallıq əmsalinin

$$n = \frac{q}{kT} \frac{dV}{d \ln I} \quad (2)$$


qiymətləri hesablanmış, onların gərginlik və sahədən asılılığı tədqiq edilmişdir (şək.1.), (şək. 2.).



Şəkil 1. Al<sub>0,8</sub>Ni<sub>0,2</sub>-nSi -nSi diodları potensial çəpərin hündürlüğünün gərginlikdən və sahədən asılılığı

Tətbiq olunmuş gərginliyin kiçik qiymətlərində alınmış potensial çəpərin hündürlüğünün orta qiyməti  $\Phi_b = (0,63)eV$  adəbiyyatdan məlum qiymətlərə uyğundur [2,3,9,10,11].

Şəkil 1 və şəkil 2-dən görünündüyü kimi potensial çəpərin hündürlüyü və qeyri-ideallıq əmsalının diodon həndəsi ölçülərindən asılılıq xarakteri eynidir.



Şəkil 2. Al<sub>0,8</sub>Ni<sub>0,2</sub>-nSi diodları qeyri-ideallıq əmsalının gərginlikdən və sahədən asılılığı

Termoelektron emissiya nəzəriyyəsinə görə potensial çəpərin hündürlüyü və qeyri-ideallıq əmsalı gərginlikdən asılı olmamalıdır.

Alınmış nəticələrdən belə bir qənaətə gəlmək olar ki, Al<sub>0,8</sub>Ni<sub>0,2</sub> amorf təbəqə və Si arasında dielektrik aralıq mövcuddur və tətbiq olunan  $V$  gərginliyinin bir hissəsi  $V_1$  aralığına, digər hissəsi isə fəza yükü oblastına (FYO) düşür:  $V=V_1+V_2$ . Büzəman Şottki diodunun ümumi modeli üçün VAX belə ifadə olunur:

$$I = I_s (e^{\frac{eV_1}{kT}} - e^{-\frac{eV_2}{kT}}) \quad (3)$$

Səthdə yükdaşıyıcıların enerji spektrinin dəyişməsi və potensial çəpərin yaranması ölçü effektlərini aşkar edən səthi hallarının xüsusiyyətləri ilə izah olunur [5]. Kontaktda səthi hallar mövcud olduqda tətbiq olunmuş gərginlik nəticəsində oradakı yuklərin miqdarı dəyişir. Bu isə  $n$  - qeyri-ideallıq əmsalının gərginlikdən asılı olaraq dəyişməsində özünü göstərir.

Müxtəlif sahəli:  $4 \cdot 10^{-6} \text{sm}^2$ ,  $6 \cdot 10^{-6} \text{sm}^2$ ,  $13 \cdot 10^{-6} \text{sm}^2$  diodları üçün alınmış nəticələrin müqayisəsi onu göstərir ki, verilmiş gərginlik intervalında diodu xarakterizə edən əsas elektrofiziki parametrlərin diodon həndəsi ölçülərindən asılılıq xarakteri eynidir. Bu isə diodların həndəsi ölçülərindən asılı olmayaraq fluktuasiyaların təkrarlanması bildirir. Nəticədə alınır ki, termoelektron emissiya nəzəriyyəsindən fərqli olaraq cərəyan daşınması səthi hallar Vasi-təsilə baş verir [6] və daşınmanın xarakteri bütün sahələr üçün eynidir.

Diferensial mailliyin ( $\alpha$ ,  $\alpha^*$ -düzüñə və əksinə istiqamətdə) gərginlik, temperatur və sahədən asılılığı imkan verir ki, Al<sub>0,8</sub>Ni<sub>0,2</sub>-nSi diodunun dielektrik aralıqlı modelə uyğun gəldiyini söyləyək. Yuxarıdakıları əsas tutaraq və məlum metodikaya əsaslanaraq [6] silisiumun qadağan olunmuş zonasında səthi halların sıxlığını hesablanmışdır:

$$\frac{dm_i}{dE} = \frac{1 - \frac{kT}{e} \left( 1 + \frac{\varepsilon_2 d}{\varepsilon_1 L_0} \right) \left( \alpha - \frac{d \ln I_s}{dV} \right)}{4\pi\varepsilon \frac{d}{\varepsilon_1}} \quad (5)$$


burada:  $\varepsilon_1$  - aralığın dielektrik nüfuzluğu,  $\varepsilon$  - fəza yükü oblastının dielektrik nüfuzluğu,  $L_0$  - fəza yüksək oblastının eni ( $V=0$  olduqda),  $d$  - dielektrik aralığın qalınlığıdır.

Öldə edilmiş nəticələr əsasında silisiumun qadağan olunmuş zonasında səthi halların differensial sıxlığının ( $\frac{dm_i}{dE}$ ) enerjiyə görə paylanması şək.3-də göstərilmişdir. Səthi halların kəsilməz spektrində fonunda diskret səviyyələr aşkar edilmişdir.

Alınmış spektr ədəbiyyatla müqayisə edildikdə  $E_i=0,23 \text{ eV}$  və  $E_i=0,75 \text{ eV}$  səviyyələrinin nikelə məxsus olmasını aşkar olunur [7],  $(0,33-0,41)\text{eV}$  və  $(0,54-0,56)\text{eV}$  səviyyələri metalların (W, Mo, Cu, Al) silisiumla olan müxtəlif texnoloji şəraitlərdə alınmış kontaktlarda müşahidə olunurlar. Guman etmək olar ki,  $(0,33-0,41)\text{eV}$  səviyyəsi silisiumun sərbəst valentliyi ilə əlaqədardır. Bu nəticə ondan irəli gəlir ki, bu enerji səviyyəsi müxtəlif metodlarla alınmış müxtəlif metallarla silisiumun kontaktında mövcuddur və onun konsentrasiyası texnoloji rejimdən asılı olaraq artır və ya azalır [8].

Ödəbiyyatdan məlumdur ki, Ag, Cu, Ni metalların adsorbsiyası zamanı Si səthində iki:  $(0,66-0,71)\text{eV}$  və  $0,74\text{eV}$  səviyyələri yaranır. Bu səviyyələr adsorbsiya etmiş metal atomlarının səthdə mövcud olan struktur defektilə yaradılmış əlaqəsi ilə şərtlənirlər [5].

Bələ bir ehtimal var ki,  $(0,54-0,56)\text{eV}$  enerji səviyyəsi metal və Si qarşılıqlı təsirindən yaranır [8]. Bu səviyyə spektral-şualanma metodu ilə alınmış kontaktlarda da müşahidə olunur. Bu halda metalin buxarlanmış atomları metal-Si əlaqəsini yaratmaq üçün kifayət qədər böyük enenjiyə malik olurlar.



Şək. 4.16  $\text{Al}_{0.8}\text{Ni}_{20}-\text{nSi}$  Şottki diodu üçün differensial səthi hallar sıxlığının enerjiyə görə paylanması.

### Nəticə

$\text{Al}_{0.8}\text{Ni}_{0.2}/\text{nSi}$  Şottki diodların ayrılma sərhəddində cərəyan daşınmasının səthi hallar rolinin üstünlüyü ilə baş verəsi müəyyən edilmişdir.

Ayrılma sərhəddin elektron hallarının energetik paylanması təyin etmək üçün öncə [5] təklif olunan model-

dən istifadə edilmişdir.

Alınmış səthi hallar sıxlığının spektri silisiumun qadağan olunmuş zonasında Al, Ni və Si-a aid diskret səviyyələrin mövcudluğu aşkar edilmişdir.

Alınmış nəticələr amorf xəlitəli kontaktların yaradılmasında, daşınma mexanizmlərinin analizində və yeni tətbiq sahələrinin araşdırılmasında istifadə oluna bilər.

- 
- [1] Mir elektroniki. Nano- i mikrosistemnaya texnika. Ot issledovaniy k razrabotkam., Texnosfera, Moskva, 2005, s.26-27. (Rusca).
  - [2] S.Q.Askerov, R.Q.Djafarov, M.Q.Qasanov, Ö.A.Aziyev. İzuçeniye svoystv Diodov Şottki v zavisimosti ot strukturi metalliqeskich splavov, «Mikroelektronika», t.25, №1, 1996, s.20-24 . (Rusca).
  - [3] S.S.Aslanov. Fiziçeskiye i konstruktivniye osobennosti formirovaniya metalliqeskich kontaktov kremniyevix diodov Şottki» Dissert. Na soisk. uc.step. kand.f.-m.-n. 1998, s.138ş. (Rusca).
  - [4] V.I.Strixa. Teoretiçeskiye osnovi raboti kontakta metall-poluprovodnik. Izd.«Naukova Dumka» Kiyev, 1974, s.264. (Rusca).
  - [5] E.V. Buzaneva. Mikrostrukturi integrallnoy elektroniki, M, «Radio i svyaz», 1990,s.96-305. (Rusca).
  - [6] I.M. Efendiyeva, L.K. Abdullayeva. Elektronniye svoystva qranitsi razdela TiW-nSi. Beynəlxalq Konfrans «Fizika-2005» Azərb. Milli Elmlər Akademiyası, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölümü, Məqalələr toplusu, Bakı, 2005, s.245-246
  - [7] Zi S.M. Fizika poluprovodnikovix priborov, çast 1, Moskva, «Mir», 1984, s.130-450. (Rusca).
  - [8] Poluprovodnikoviye pribori s baryerom Şottki, Sbornik nauçníx trudov, Izd.«Naukova Dumka» Kiev, 1979, s.41. (Rusca).
  - [9] Zhu Shiyang, Van Meirhaeghe R.L., Forment S., Ru Guoping, Li Binzond. Effects of the annealing temperature on Ni silicide /n-Si(100),Solid State Electron.,2004,48, №1,p.29-35
  - [10] Huang Shihua, Tian Yun, Lu Fang. Investigation on the barrier height and phase transformation of nickel silicide Schottky contact. Appl. Surf.Sci.,2004,234, №1-4,p.362-368
  - [11] A.R.Saha, C.B.Dimitriu, A.B.Horsfall, S.Chattopadhyay, N.G.Wright, A.G.O'Neill, C.K.Maiti. Prediction of barrier inhomogeneities and carrier transport in Ni – silicided Schottky diode, Appl. Surf.Sci.,2006, 252, №11, p.3933-3937.

**ELECTRONIC PROPERTIES OF INTERFACE OF Al<sub>0.8</sub>Ni<sub>0.2</sub>/nSi DIODES**

In the paper current-voltage characteristics of Al<sub>0.8</sub>Ni<sub>0.2</sub>/nSi Schottky diodes has been analyzed. The dependence of electro-physical parameters on their geometrical sizes has been investigated. The role of surface states in current transfer has been considered. For the obtaining of power distribution of surface state's density the model of metal - semiconductor contact with a dielectric gap has been used. The obtained spectrum of surface states conditions has revealed the surface levels inherent to aluminum and nickel.

**И.М. Эфендиева, Ш.Г. Аскеров, Л.К. Абдуллаева, М.Н. Агаев, М.Г. Гасанов**

**ЭЛЕКТРОННЫЕ СВОЙСТВА ГРАНИЦЫ РАЗДЕЛА ДИОДОВ Al<sub>0.8</sub>Ni<sub>0.2</sub>/nSi**

В статье проанализированы вольт-амперные характеристики диодов Шоттки Al<sub>0.8</sub>Ni<sub>0.2</sub>/nSi, исследована зависимость электрофизических параметров от их геометрических размеров. Рассмотрена роль поверхностных состояний в переносе тока. Для получения энергетического распределения плотности поверхностных состояний была использована модель контакта металл-полупроводник с диэлектрическим зазором. Полученный спектр поверхностных состояний выявил поверхностные уровни, присущие алюминию и никелю.

*Received: 06.04.07*